



## Barat Vüsal

**AYB**  
Qazax filialının sedri,  
Əməkdar İncəsənət  
Xadimi

(esse)

**Ömür deyilən bir labirintdir.**  
**Yalnız oraya girməyə məhkumsan. Hardan çıxacağını, necə çıxa biləcəyini isə bilmirsən.**

**Bu labirintdən çıxmışın yolunu az-çox etiraf ola bilər. Bu 'Birçə ondan raziyam ki, özündən raziyam' deyən Bəxtiyar Vahabzadənin böyükük formulu kimi bir şeydi.**

**Ərənlər demişlər: "İnsanın özünü hesaba çəkməsi böyüklerin yapdığı bir iş..."**

**Kiçiklər isə başqalarını hesaba çəkməklə məşğul...**

**Namazının dördünü göydə, birini yerde qılan Xızır peyğəmbər deyərmiş ki, hər gün iqimdə 7 dəfə müsahib axtarıram. Fəqət Əhməd Yəsəvidən qabiləyyətlisi və gerçeyini tapammadım.**

**Amma görün Xızırın sevəsəcəyi həmin övliya kişi (şair, 'Divani-Hikmət'İN müəllifi) nə deyimmiş?**

O, bir çox hikmətlərdə özünün iyı bir mömin olmadığını, Allaha gəreyincə xidmət edə bilmədiyini etiraf edirmiş. Söyləyirmiş ki, "Mən qılmadım iyı bir iş... Günahımla iki cahana sığmazam."

...Könlüm qatı, dilim acı, kəndim zülüm, altmış üç yaşam yetti, keçdim qafıl!

Hak əmrini möhkəm tutmadım, kəndim cahil.

Bu etirafçıları edən həm də o kişidir ki, övliyadır ki, Meraca gedəndə Məhəmməd peyğəmbər onun ruhunu görüb, Cəbrayıldan sorub:

-Bu nasıl ruh, təni görmədən buldu kamal?

Cəbrayıldedi: ümmət işi sizə hakdır.

Gökə çıxıb məlekələrdən dərs-lər alır.

Daha bir övliyanın təvazökarlığına baxın. Şəms Təbrizi özünü Təbrizdən çıxan kişilərin ən kiçiyi adlandırdı.

Haqq yolcusu olasan, haqqın dilində danışsan, adın Yunis İmrə olsa da, öz günahlarını dəniib gizlətməyə çalışmayasın və deyəsən:

**Dərvish adın edindim, dərvish donun donandım,**

**Yola baxdım, utandım, hər işim yanlış mənim**

Yaratdığı dahiyanə əsərlərə bəşər mədəniyyətinə böyük töhfələr verən Mikelancelo özünü "bəşəri aldadən" adlandırib, guya yaratdığı zəif əsərlərmiş.

Mikelancelo həmçinin öz poetik yaradıcılığına həvəskar kimi yanaşır, şeirlərinə qəlbini boşaltmaq, əzablarını yüngülləşdirmək vasitəsi kimi baxırdı. Sənətin əlçatmaz zirvəsinə qalxmış bu dahi sənətkar ölüm ərefəsin-də etiraf etmişdi ki, "öz sənəti-

min əlifbasına yenice yiylənməyə başlarkən həyatdan ayrılmalı oluram."

Dahiyanə yازılmış "Xəmsə"-siyle dünya ədəbiyyatının zirvəsinə fəth edən Nizami Gəncəvi təvazö-

karlıqla "Nizami, bir-iki bakır söz yarat!"-deyə guya indiyə qədər yaratdıqlarının bakır sözələr olma-dığına oxucularını inandırmış is-tayirdi.

Ən səmimi sənətkar etirafçılarından biri Nəsimiyə addır. Di-vanlar müəllifi özünə "Divanam, nöqtə şəklində," "Hərfəm" deyir-

mə, öz yaratdıqları əsərlərə həmini razı salan bu dahi sənətkar da özündə narazıymış: "Mən Allaha ve insanları təhqir etmişəm. Mən əsərlərimi istədiyim şəkildə yarada bilməmisiş" etirafı onun bəlkə də ən dahiyanə əsəri he-sab olunmalıdır.

Lev Tolstoy A.Fetə yazdıgı məktubda yazıçı kimi məşhur ol-sa da, buraxıldığı bir səhvi özünə bağlışlamadığını bildirmişdi:

"Çox xoşbəxtəm ki, bir də "Hərb və Sülh" kimi uzun sicilə-mə yazmayaçağam!"

Səməd Vurğun 1946-ci ildə "Unudulmuş tək məzar" adlı şei-rini yazanda 40 yaşında id. Yu-xusunda görmüşdü o tək məza-

**Hanı qələm, hanı kağız,  
Tez ol getir a dildarım.  
Barı gəzsin ağız-ağız,  
İndən belə yazdıqlarım!**

Bu həqiqəti anlamaq lazımdır.

Bu cür etirafçıları hər adam edə bilmir. Etiraf böyükükldən doğur. Sənətkarın öz qüdrətini dərk etməsindən yaranır!

Səməd Vurğun da yuxarıdakı etirafını görün nə vaxt etmişdi?

Artıq həmin dövrə dünya şöhrəti bir şairdi o!

Lakin kişi kimi etiraf etməyə özündə gücləpmişdi ki, deyə bil-sin:

"Mən hələ ağılli söz, yaxşı şe-ir yazmamışam!" (Əlbəttə ki, gu-

tablarını o qədər də bəyənmedi-yini demişdi. Guya üreyince de-yillermiş.

Kim bilir, bəlkə "Çilə" toplusu da hələ tam bəyəndiyi əser deyil-miş?

Türkiyənin "Şairlər sultani" "Vəsiyyətnamə"sində qeyd edir ki, mürşidim Abdul hakim Arvası həzretlərinin "Altun ilə yazılıcaq yazı" adlandırdığı bir yazılı "bütün əsərlərimin təsdiqlənməsi olaraq kəfənimə iləşdirsinlər."

Etiraf edib ki, "Əsərlərim mövzusunda vəsiyyətim qısa-ca bu: ilk yazılarımdan bir çoxu əsla (!?) mənim deyil."

Şair özünü böyük sənətkar-dan çox, divanə adlandırmışdı.

"Məni də Allah və Rəsul eşqi-nin yanıq bir örnəyi və ardından bir takım səslər buraxmış divan-əsi olaraq arada bir xatırlayı-nız."

Etiraf adice bir hərəket deyil, ayrıca bir mədəniyyətdir.

Dünya şöhrəti bəstəkar Qara Qarayev etiraf edəndə ki, "İldi-rimli yollarla" baleti onun bütün imkanları səviyyəsində əsər de-yilmişdi. Hami eşidib təccübənlə-mişdi.

Onu da ondan da üstün əsər-lər yaradanda başa düşmüşdülər.

Bu qəribə taleyi məşhur bəstəkar Dimitri Şostakoviç də yaşa-yıb, böyük yazılımız İsa Muğan-na da...

Onlar da çıxdıqları zirvədən baxanda görmüşdülər ki, zirvə deyilən tamam başqa bir şeymiş.

**Zirvə-bəlkə də etirafın özüymüş?  
Milyon naxış vurur torpağa, daşa,  
Güvenib hüsünə 'Baharam' demir.  
Gölmeçə harayı qulaq batırır,  
Ümman dila gelib 'Mən varam' demir.**

(Hüseyin Arif)

Aşıq Ələsgər Ərşədən-Gürş-dən xəbər verən ustad bir sənətkar olmasına baxmayaraq deyir-di:

**Ələsgərəm, hələ azdı kamalım,  
Vacibdi ki, bir ustaddan dərs alımlı!**

"Bizlər o böyüklerin yazılarını anlamıyoruz. Ancaq bərəkətlən-mək üçün oxuruz"

Bu sözleri deyən Abdulhakim Arvası həzretləri N.F.Qıṣakürə-yin ustادı-Mürşidi olmaqla yana-şı, mükəmməl bilicilərin bilicisi idi...

...Dünyaya nə qədər dahi sənətkarlar gəlib, gedib.

Nələr yaradıblar!  
Nələr yaratmayıblar?!  
Nələr bestəleyiblər!  
Nələr bestələməyiblər?!  
Nələr çəkiblər!  
Nələr çəkməyiblər?!  
Nələr yazıblar!

Nələr yazmayıblar?!  
Ancaq yenə də hesab ediblər ki, bundan da yaxşısını etmək olardı. S.Vurğun düz deyirmiş: "Hələ də bizim sənət eşqimiz kamala yetməmişdir!"

**P.S.Etiraf həm də ən gözəl əsərdir!**

**Hər yetənin yazmaq istədiyi, amma yaza bilmədiyi bir əsər!**

## Etiraf



mis...

Jurnalistlərin "Siz özünüzü dahi hesab edirsinizmi?" sualına Salvador Dalí belə cavab vermişdi:

-Mən dahiymmi? Zənnimcə dünya rəngkarlığında yalnız bir dahi var:

Velaskes!

Mən isə Jerona vilayətinin istedadlı, ən məşhur və ən hörmətli rəssamıyam.

Mən ağılli olmasaydım, daha gözəl əsərlər yarada bilirdim.

Bu fikirləri 1982-ci ildə Katalon parlamentinin qızıl medala la-yiq görüdüyü, Karol Xuan Karlosun Markiz Titulu verdiyi, insanın iç dünyasını göstərən (dünyanın astarını üzünə çevirən) bir insan dediyinə adam inanmaqdə çətinlik çəkir.

Məhəmməd Füzuli olasan, şöhrətin bütün ərzi, dünyani ba-shına götürə, axırda deyəsən, de-məye məcbur olasan:

-Mən kiməm?

Bir bikəsü-bixaniman!

Leanardo da Vinçinin adı gə-ləndə Cakondaya sanki bircə nə-fəs verməyi unutmuş dahi, yarı-mallah bir rəssam canlanı adan-ın gözləri önündə. Sən de-

Başqa bir əsəri olmasayıda, təkcə bu şədevlə əbədi ya-şamaq hüququna malik ola bilər-di bu ölməz sənətkar!

Mən hərdən deyirəm ki, Səməd Vurğunun insafsızcasına "tənqid" etməyə ehtiyac yoxdur. O, həmin şeirdə öz-özünü yetərincə tənqid etmiş, öz gücünü və zəif cəhətlərini çəkinmə-dən, nədənsə, kimdənsə ehtiyat etmədən ortaya qoymuşdu.

Şair qəbristanda dünyagör-müş bir qocadan tək qalmış boş məzarın ona aid olduğunu öyre-nib biləndə yazmışdı:

**...Evə geldim, can pərişan,  
Ötən ömrü soraqladım  
Bu fikirle xeyli zaman  
Kitabları varaqladım.**

**Ağılli söz, yaxşı şeir,  
Yazmışam, varsa hanı?  
Gördüm qoca doğru deyir,  
Uçdu könlüm xanımı.**

**Boğulduqca göz yaşına,  
Dedim ömr yoldaşma:  
Qapıları tez ol bağla,  
Otağı da bir az qızdır.  
Sən də bil ki, təmtəraqla  
Keçən günlər vəfasızdır.**

ya?!

"Barı bir kəlməsə təzə söz gətir!" misrası da ona məxsusdur və Nizaminin "Nizami, bir-iki bakır söz yarat" fikriyle necə də səslesir!..

Nazim Hikmet yazdı:

"Bir vaxt vardi, şairdim. Qə-zəbləndiyim, sevindiyim, nifrat etdiyim vaxtları toxunduğum, gör-düyüm, düşündüyüm hər şey haqqında şeir quraşdırırdım. (?) Duyduğumu yaza bilmək bəxti-yarlığına sahibdim.

İndi əldə şairlik də qalmadı..."

Böyük türk şairi bu sətirləri yazanda 1950-ci il id. Hələ ölü-müne 13 il vardi. Ən maraqlı-sı budur ki, o, ən gözəl şeirlərinin bir çoxunu elə "əldə şairlik də qalmadı" etirafından sonra yazmışdı.

Elə bir etirafi sonralar Məməd Araz da etmişdi: "Mən bir zaman şair idim."

N.F.Qıṣakürəyin də öz yara-dıcılığı ilə bağlı çox maraqlı açıq-lamaları-etirafı var.

Əvvələ, onu deyim ki, 100-ə yaxın kitabı çapdan çıxmış bu övliya şair axırda əsl poeziya nü-munələrini "Çilə" adlı kitabında seçib çap etdirmişdi. Başqa ki-